



AZERBAIJAN 2017

**41ST WORLD SCOUT
CONFERENCE**

**13TH WORLD SCOUT
YOUTH FORUM**



Address:

Azərbaycan Skautlar Assosiasiyası
507 – 513 İsmayil bəy Qutqashinli
Baku, Azerbaijan AZ 1073

GSM: +994774517111
e-mail: Info@wsc2017.az
website: www.wsc2017.az

Dünya Skautlarının liderləri 41-ci Ümumdünya Skaut konfransı üçün Bakıya toplaşır

40 milyon skautu təmsil edən Milli Skaut Təşkilatlarının liderləri 41-ci Ümumdünya Skaut konfransı çərçivəsində avqustun 14-də Bakıda toplaşır.

Bakı Konqres mərkəzində baş tutacaq və avqustun 18-dək davam edəcək tədbir Ümumdünya Skaut Hərəkatı Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

2014-cü ilin 6 avqustunda Azərbaycan Ümumdünya Skautlar Konfransına və Gənc Skautlar Forumuna ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Gərgin mübarizə şəraitində keçən ev sahibliyi uğrunda yarışı Azərbaycan qazanıb. 13-cü Gənc Skautlar Forumunun direktoru Nərgiz Balakışiyevanın sözlərinə görə, Azərbaycanın rəqibi tarixi skaut ənənələri olan güclü Malayziyanı 3 il əvvəl Sloveniyada keçirilən konfransda qabaqlayaraq ev sahibliyi hüququna yiyələnib.

41-ci Ümumdünya Skaut konfransında skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətin formalaşdırılması və qarşıdakı dövr üçün rəhbər orqanlara seçkilərin keçirilməsi gündəlikdə olan əsas məsələlərdir. Konfransın funksiyalarına yeni ölkələrin qəbulu mərasimini, Cambori Ümumdünya Skaut toplantısı, Ümumdünya Skaut Konfransı və Gənc Skautlar Forumu da daxil olmaqla skautlar üçün tədbirlərin keçiriləcəyi məkanların müəyyənləşdirilməsi daxildir.

Konfrans çərçivəsində Azərbaycanın regionlarına müxtəlif turlar, həmçinin “Mədəniyyətlə tanışlıq gecələri” təşkil olunacaq. Burada hər bir iştirakçı ölkənin nümayəndələri özlərinin mədəniyyəti və tarixi müxtəliflikləri ilə bağlı nümunələri bölüşəcək, milli geyim, mətbəx, musiqi və rəqslər nümayiş olunacaq.

Qeyd etmək lazımdır ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı, miqyasına və iştirakçıların sayına görə, skautların Avrasiya bölgəsində keçirdikləri ən böyük, müsəlman dünyasında isə ikinci tətbirdir.

Xatırladaq ki, 2000-ci ildən etibarən Dünya Skautlar Hərəkatı Təşkilatında bizim ölkəni, İlyas İsmayılının rəhbərliyi altında Azərbaycan Skautlar Assosiasiyası təmsil edir. O, eyni zamanda qəbul edən tərəfin təşkilat komitəsinə də başçılıq edir.



**AZƏRBAYCAN SKAUTLAR
ASSOSIASİYASI**



AZERBAIJAN 2017

41ST WORLD SCOUT CONFERENCE

13TH WORLD SCOUT
YOUTH FORUM

**Address:**

Azərbaycan Skautlar Assosiasiyası
507 – 513 İsmayil bəy Qutqashinli
Baku, Azerbaijan AZ 1073

GSM: +994774517111
e-mail: Info@wsc2017.az
website: www.wsc2017.az

Məlumat üçün:

Dünya Skautlar Hərəkatı Təşkilatı – Dünyanın ən qabaqcıl gənclər hərəkatı olaraq 1907-ci ildə Lord Baden-Paul tərəfindən yaradılıb. Bu təşkilata üzv olan milyonlarla gənc, aktiv vətəndaş kimi cəmiyyətdə müsbət dəyişikliklərin edilməsində rol oynayırlar.

Dünya Skautlar Hərəkatı Təşkilatı özündə 165 Milli Skaut Təşkilatını və 40 milyon üzvü birləşdirir.

Rəsmi internet resursu: www.scout.org

Azərbaycan Skautlar Assosiasiyası –ASA- Azərbaycan Respublikasının Gənclər Milli Assambleyasının üzvü olaraq 20 avqust 2000-ci ildən Dünya Skautlar Hərəkatının üzvüdür. ASA 11 oktyabr 1997-ci ilində yaradılıb. Azərbaycanın 16 regionunu əhatə edir və 1750 üzvü var.

Rəsmi sosial şəbəkə ünvanı: Azərbaycan Skautlar Assosiasiyası

Məlumat üçün: info@scout.az

Dünya Skaut Gənclər Forumu – Bu platforma 18-26 yaşlı gənc liderlər arasında ideya və ünsiyyət mübadiləsini həyata keçirir.

Dünya Skaut Konfransı – Skautlar Hərəkatının idarəedici və “dəqiq seçilmiş Assambleya” orqanıdır. Bu təşkilatda Dünya Skaut Təşkilatının üzv ölkələrin nümayəndələri təmsil olunur.



AZƏRBAYCAN SKAUTLAR
ASSOSIASİYASI

Tədbirlər haqqında geniş və ətraflı məlumatı tədbirin rəsmi internet saytında www.wsc2017.az və ya Facebook səhifəsində ala bilərsiniz. - www.facebook.com/wsc2017